

İnsanlığa qarşı törədilmiş ən qəddar cinayət

Ermənilərin türklərə qarşı həyata keçirdikləri soyqırımı alman arxiv sənədləri də təsdiq edir

Azərbaycan Ermənistanın işgalinə son qoyub, ərazi bütövlüyüünü və suverenliyini tam təmin etməsinə baxmayaraq, Ermənistanda və onun havadarı olan ölkələrdə qısaçılıq və ölkəmizə qarşı iftiralar, əsassız iddialar davam etməkdədir. Belə bir şəraitdə, XIX əsrin ilk qərinə-sində qonşu dövlətlərin ərazisindən köçürüülərək Azərbaycanın tarixi torpaqlarına yerləşdirilmiş ermənilərin XX əsrin əvvəllərindən başla-yaraq Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımlarını unut-mamaq, tarixi yaddaşımızı oyaq və ayıq saxlamaq bu dövlətin bir və-təndaşı kimi mənəvi borcumuzdur.

I Dünya müharibəsinin yaratdığı mü-rəkkəb şəraitdə istifadə edərək erməni-lər qonşu xalqların hesabına özlərinə dövlət yaratmaq iddialarını gerçəkləşdir-məyə başladılar. Bu iddianın həyata ke-çirilməsi üçün isə yeganə yol bu ərazi-lərdə yaşayış yerli əhalinin məhv edil-məsi idi.

Ermənilərin Azərbaycanda, İranda (Cənubi Azərbaycanda) və Şərqi Anadoluda əliyalın, dinc türk-müsəlman əhaliyə qarşı törətdiyi soyqırımı bəşər tarixi-nin on qanlı cinayətlərindən olub, dünyana-nın bir çox arxivində, o cümlədən Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi Arxivində (Politisch Archiv des Auswatriegen Amts der Bundesrepublik Deutschland) (bundan sonra - Siyasi Arxiv) qorunub saxlanılan

deyilir: "Bakıda hökmranlıq edən bolşeviklər əsasən erməni partiyaları tərəfin-dən dəsteklənir. Bakıdakı ...31 mart qır-ğınında (bu, 10000 insan idi, çoxsaylı qadınlar və uşaqlar öldürülmüşdür) erməni-lər öz vəhşilikləri ilə seçilirlər. Bakıda ..mötəbər komissar və deparatament rəhbər-lərinin böyük əksəriyyəti ermənilərdir. ...Matroslar, inandırılmış bolşeviklər, Bakı idarəciliyindəki ermənilərin təsiri altındadır.

Ermənilərin əhvali-ruhiyyəsi müsəl-

man-türk ordusunun golməsi haqqında-xəbərdən sonra korlanmışdır. Ciddi qəbul edilən erməni rəhbərləri mənim tanışma izah ediblər ki, onlar artıq məğlu-biyətə məhkum olacaqlarını bilirlər. Ancaq Bakı əldən çıxarsa, onda nəinki Bakıdakı bütün dirilər, hətta ölülər də



sənədlərdə də öz əksini tapmışdır. On-larca sənəddə silahsız, əliyalın türk-müsəlman əhalinin, o cümlədən qocalar, qadınlar, uşaqlar və hələ dünyaya göz aş-mamış ana bətnindəki körpələrin belə insanlıqı sığmayan vəhşiliklər, tarixdə görünməmiş işgəncələr yolu ilə məhv edilməsini izləmek mümkündür. Arxa-sında böyük güc mərkəzlərinin dayandı-ğı ermənilərin əsas məqsədi nə yolla olursa-olsun əhalini məhv edib, torpaqların boşaldılmasına nail olmaq idi.

Bu gün xalqımıza, dövlətimizə qarşı Qərb dünyasında ikili standartların davam etdiyi bir dönenmdə Siyasi Arxivin xronoloji baxımdan Birinci Dünya mü-haribəsi (1914-1918) dövründə baş vermiş hadisələri əks etdirən sənədlərin mühüm əhəmiyyəti vardır. Həmin sənədlərdəki materialların qeyd olunan vaxtı mehz Almaniya hökumətinin Cənubi Qafqazda və Osmanlı ərazisində fəaliyyət göstərmiş rəsmi nümayəndələri tərəfindən qeydə alınması xüsusi əhəmiyyət kəsb edir.

Siyasi Arxivin "Russland 97a" fondu-na məxsus sənədlər qeyd edilən dövrə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda və İranda baş verən siyasi, qismən də iqtisadi vəziyyətdən, eləcə də erməni-lərin həyata keçirdikləri qanlı cinayətlər-dən xəbor verir. Brest-Litovsk sülh müqaviləsi (3 mart 1918) Rusiya ilə Mərkəzi Avropa ölkələri arasında diplomatik və konsulluq əlaqələrinin bərpasını müəyyən etdi. Bu zamandan başlayaraq Almaniyanın Cənubi Qafqazdakı nümayənde heyətinin başçısı baron Kress fon Kressenstein oldu. O, karyerasına Tiflisdə başlayıb, ey-ni zamanda Almaniyani Azərbaycan Xalq Cümhuriyyətində təmsil edirdi.

Bakı şəhəri Qafqaz İsləm Ordusu tə-rəfindən daşnak-bolşevik işgalindən azad olunduqdan sonra (15 sentyabr 1918) Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Tiflisdən Bakıya köçürüldü. Baron Kress fon Kressenstein öz nümayəndəsi Fridrix fon der Koltsu Azərbay-can hökumətində Kayzer nümayəndə he-yətinin təmsilisi kimi Bakıya göndərdi. Erməni işgalinə qarşı çıxış edən alman nümayəndəsi Bakı və onun ətraf kəndlə-rində baş verən soyqırımı 19 dekabr 1918-ci il tarixli məruzəsində azərbay-canlı əhaliyə qarşı erməni vəhşilikləri kimi qiymətləndirmişdir.

Siyasi arxivin sənədləri içərisində 17 may 1918-ci il tarixli bir teleqramda

(məzarlıqlar nəzərdə tutulur - G.N.) məhv ediləcəkdir".

Alman arxiv sənədlərində erməni qu-lur dəstəsinin başçısı Andronikin Qara-bağda həyata keçirdiyi cinayətlər haqda məlumatlar da yer almışdır. 30 iyul 1918-ci il tarixdə Almaniya Xarici İşlər Nazirliyinə alman nümayəndələri tərəfin-dən göndərilən, fransız dilində olan bir sə-nəddə Andronikin Gorusda öz hərbi dəstələrinə verdiyi təlimatlardan ibarətdir [PAAA, RuBland №97a, R11064, Teleg-ramm. Goris, den 30. Juli 1918]. Almaniya Xarici İşlər Nazirliyinə almanın Tiflis-dəki nümayəndəliyindən göndərilən 23 sentyabr 1918-ci il tarixli teleqramda isə erməni qu-lur dəstəsinin başçısı Andronikin öz bandasına çağırışı haqqında məlumat verilmiş və həmçinin bu məlumatın əla-həzər reyxansler cənab Hertlingin diqqəti-nə çatdırılması xahiş olunurdu. Burada həmçinin erməni cəllədi Andronikin Qara-bağ və Gorusun Azərbaycan hökumətinə aid olduğunu qəbul etmədiyi üçün dinc türk-müsəlman əhalini məhv etməyi qəra-ra alması haqqında məlumat verilmişdir.

Yerlərdəki alman nümayəndələrinin öz dövlətlərinə göndərmiş olduğu rəsmi məlumatlar həmçinin ermənilərin Cənubi Azərbaycanda həyata keçirdikləri vəhşilikləri izləməyə imkan verir. General Hans fon Seeckt 1918-ci il aprelin 30-da səfir Bernştroff yazdı: "Xoy şəhərinin işğalı ilə birlikdə erməni bandaları Salmas və Urmiya bölgəsindəki dinc müsəl-man əhalinin də qətləyinə başlamışlar. Qətləyindən canını qurtara bilən sakınlar Xoya qaçmışdır. Talan, yağıma və qətlə-ama qatılan bir çox erməni və aysor dəstələri Xoyda gizlənərək müsəlman əhalini məhv etməkdə davam edirlər. Erməni bandalarının qırğınıları sırasında İr-vandan qaçan bir çox müsəlman əhali Beyazidə pənah aparmışdır".

Dünya müharibəsi zamanı Osmanlı dövləti Kayzer Almaniyası ilə müttəfiq olduğundan alman diplomatik və konsul-luq nümayəndələri Osmanlı ərazisində kifayət qədər təmsil edildi. 1914-cü ilin ortalarında Almaniyadan İstanbulda sə-firliyindən başqa, Türkiyənin müxtəlif ərazilərində 37 konsulluq nümayəndəliyi fəaliyyət göstərirdi. Berlindəki Xarici İşlər Nazirliyi Reyxin bütün diplomatik və konsulluq nümayəndəlikləri üzərində nəzarəti həyata keçirirdi. Müharibə illə-rində alman nümayəndələrinin Türkiyə-

dəki fəaliyyəti siyasi və hərbi baxımdan son dərəcə əhəmiyyətli idi.

Siyasi Arxivin "Tuerkei 183" fondu-na məxsus sənədlərdə (mikrofilmlər) qorunub saxlanılan materiallarda Osmanlı imperiyasının siyasi vəziyyəti, o cümlədən burada yaşayan ermənilərin durumu, osmanlıların "sadiq təbəə" adlandırdıqları ermənilərin yaşadıqları dövlətə etdiyi xəyanətləri, Şərqi Anadoluda əli-yalın dinc əhaliyə qarşı törətdiyi soyqırımı cinayətlərini izləməyə imkan verir.

Osmanlı dövlətində baş verən hadisələrlə bağlı siyasi arxivin materialları məhz Almaniyadan İstanbulda səfirliliyinin ve bölgələrdəki alman konsulluğunun rəsmi nümayəndələrinin, Almaniya hökuməti tərəfindən Türkiyənin Şərqi Anadolu bölgəsinə göndərilən hərbi müxbirlərin və digər mötəbər şəxslərin məlumatlarından ibarətdir. Başqa sözlə, rəsmi və dəqiq məlumatlardır.

İstanbulda alman səfiri İohann Henrix fon Bernştroff ermənilərin Rusiya tərəfindən işğal edilən Osmanlı torpaqlarında türklərə qarşı həyata keçirdiyi basqın və zülmlərin hər gün artlığı haqda Almaniya Xarici İşlər Nazirliyinə bildirmişdir. Onun 2 fevral 1918-ci ildə Almaniya Xarici İşlər Nazirliyinə göndərdiyi yazısında "Rusiya ordusunun geri çəkiləşindən sonra bölgəni əlo keçirən erməni dəstələrinin Ərzurum, Ərzincan və Trabzon ətrafında yerli türk əhalisine qarşı dehşətli qırğınılar həyata keçirildiyi" haqqında məlumat verilmişdir.

"Nord deutschen Allgemeinen Zeitung" (Şimali Almanya Ümumi Qəzeti) 12 fevral 1918-ci il tarixli səhər nəşrində yazıldı: "Erməni quldur dəstələri yenidən müsəlman əhaliyə hücum etdi və bu dəstələrin qanlı cinayətləri hər gün artıraq davam edir və vəhşilikləri daha da kəskinleşir". Volfun teleqraf bürosu bu hadisələrə əsaslanan təfərruatları bildirmişdir. Səfir İohann Henrix fon Bernştroff 27 fevral 1918-ci ildə Sivasdakı konsulluqdan Xarici İşlər Nazirliyinə bir teleqram göndərmişdir. Teleqramda bildirilir ki, erməni quldur dəstələrinin Ərzincanda törətdiyi qırğınılar genişmişlidir və kəndlərdəki müsəlman əhali təmamilə məhv edilmişdir.

Ermənilərin yandırıb külə çevirdiyi qəsəbə və kəndləri, xaraba qoyduğu şəhərləri, bölgənin türk-müsəlman əhalisinə verdiyi zülmləri, acnacaqlı vəziyyəti, bir sözlə, həyata keçirdiyi soyqırımı yerindəcə görmək üçün Osmanlı Baş Qorargahının dəvəti ilə Türkiyəyə gələn Almaniyadan cəbhə müxbiri Paul Vayts 1918-ci ilin aprelində Şərqi Anadolunu gəzmiş, canlı şahidi olduğu hadisələri qələmə almışdır. Bu dəhşətlərdən biri haqqında Paul Vayts yazır: "Tamamilə xarabalığa çevrilmiş Ərzurumun yandırılmış və dağıdılmış yerlərində burunları yandıran kəskin bir çürümə qoxusu hələ de ətrafa yayılmışdadır. Rusların geri çəkiləşindən sonra ermənilər 1918-ci il yanvarın sonlarından martın 9-dək Ərzurumu işğal etdilər. Ermənilər polkovnik Morelin başçılıq etdiyi fransız zabıtlarının komandanlığı altında müsəlmanlara qarşı qeyri-insani vəhşiliklər etməyə başladılar. Ermənilər kişi, qadın və uşaqdan ibarət 700 nəfərə yaxın müsəlmani bir-biri ilə üzbüüz yerləşən iki malikanəyə doldurmuş və hər iki ev benzin tökürlər yandırılmışdır. Bu evlər bu günə qədər heç zaman açılmamışdır. Böyük hörmət bəslədiyimiz Ərzurum valisi Rəcəb bəyin icazəsi ilə bura ilk daxil olan biz olduq. Mən xarabalıqlar arasında yanmış, tamamilə kömürləşmiş insan cəsədlərini görəndə bir daha bu dəhşətli təsirdən heç vaxt qurtula bilməyəcəyimi anladım.

Bu sənədlərdəki faktlar göstərir ki, ermənilərin Azərbaycanda, İranda (Cənubi Azərbaycanda) və Şərqi Anadoluda türk-müsəlman əhalisinə qarşı soyqırımı dönyanın müxtəlif güc mərkəzlərinin dəstəyi ilə həyata keçirilmişdir. Ermənilərin həyata keçirdikləri soyqırımı öz miqyasına və qəddarlığına görə tarixböyü insanlıq qarşı törədilmiş, yaddan çıxarılmazı və bağışlanması mümkün olmayan cinayətlərdən biridir.

Güntəkin NƏCƏFLİ,
tarix üzrə fəlsəfə doktoru, dosent